

Azərbaycan əruzşünaslığının görkəmli nümayəndəsi

1905-ci ilin may

ayında La-
hıcdə bir oğlan uşağı
dünyaya gözlərini açdı.
Şərqiñ bir çox müqəddəs
yerlərini ziyrət edən Ha-
ci Səftər oğlunu comərd
və kəramətli görmək is-
təyirdi. Ona görə də
ərebə bu sözlərin mə-
nasını verən Əkrəm adını
övladına verdi ki, elə adı
kimi də böyüşün.



Əkrəm Cəfər böyük müəllimlərdən dərs almış, yaxşı məktəb keçmiş kamil alimlərdən idi. İlk təhsilini mollaxanada alan Əkrəm burada Qurani tamam-kamal başa vurur, ərəb və fars dillerini öyrənir, "Bustan", "Gülüstan"ı mənimseyir. Onda çoxlarda olmayan iti zehin, yaddaş və istedad var idi. Ətrafindakılar da onun bu istedadının fərqində idilər. 1920-ci ildə Bakı Darülmüəllimine (Azərbaycan Dövlət Pedaqoji Universitetinə)

daxil olan Əkrəm Cəfər ilk gündən Hüseyin Cavidin sevimli tələbəsinə çevrilir. Tələbəlik illərində yorulmaq bilmədən klassik və müasir türk poeziyasını, Azərbaycan ədəbiyyatını öyrənir, Füzuli, Nəsimi, Əbdülhəq Hamid, Tofiq Fikrət dünyasına vəqif olur, Mirzə Ələkbər Sabirin təsiri ilə şeirlər yazır. Gənc Əkrəmin ədəbiyyat müəllimi olan Hüseyin Cavid həm də onun ən yaxşı yol göstərəni idi. Klassik poeziyanı bir həyat şirəsi kimi onun qanına, ruhuna elə yayır ki, Əkrəm ədəbiyyatla nəfəs almağa başlayır.

Əkrəm Cəfər Darülmüəllimi bitirdikdən sonra iki il Lənkəranda, iki il də Qazaxda müəllim kimi fəaliyyət göstərir. Bu illər ərzində onun mətbuatda şeirləri və məqalələri çap olunur. "Bir xəyal", "Rəsmi", "Çadralı qadın", "Şərq qadını və işiq", "Gələcəyə", "Şeir", "Zövq içinde təhəssür", "Burjuyl diləngi", "Lokomotiv", "Böyük şəhər", "Hüseyin Cavidə açıq məktub" şeirlərində o dövrün müəyyən əhvali-rühiyyəsi yüksək səviyyədə bədii həllini tapır. Müəllimlik etmək və şeir yazmaq Əkrəm Cəfərə kifayət etmirdi. O, xalqını maarifləndirmək, savadlandırmaq yolunu tutmuşdu. Çox yaxşı anlayırdı ki, insanlara kömək etmək üçün ilk növbədə özünü tam formada yetişdirməlidir. Buna görə də 1929-cu ildə Səməd Vurğun və Osman Sarıvelli ilə birlikdə Moskvaya oxumağa gedir. Akademik Nikolay Yakovleviç Marrın tələbəsi olan Əkrəm Cəfər həmin illərdə dilçiliyin müxtəlif problemləri ilə bağlı bir sıra məqalələr çap etdirir, Kremlə məsul işdə çalışır, SSRİ hökumətinin verdiyi qanun və sərəncamları Azərbaycan dilinə tərcümə edir və eyni zamanda həmin buraxılışların redaktoru olur.

Ölkəsindən 9 il uzaqda yaşayışan Ə.Cəfər Moskvada namizədlilik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. Sonra onu Bakıya çağırıv və ADU-nun ümumi dilçilik kafedrasına müdir təyin edirlər. Bu müddət ərzində onun elmi fəaliyyəti bütünlükle dilçilik istiqamətinə yönəlir, bir sıra dərsliklər hazırlayıv və ən əsası da Moskvada başladığı işi davam etdirir. Ədəbiyyat ensiklopediyası üçün Azərbaycan, türk və digər Şərq sənətkarlarının həyat və yaradıcılıq yoluńı eks etdirən yığcam məqalələr yazır. Ancaq filoloğun ən böyük arzusu əruz vəzni haqqında sanballı bir əsər yaratmaq idi. Lakin "siz bi-

zimlə getməlisiniz, Əkrəm müəllim!" cümlesi bu istəyi yarida qoyur. 1942-ci ildə universitetdə dərs zamanı auditoriya silahlı adamlar daxil olur. Məhkəməsiz, heç bir açıqlama vermədən onu pantürkizmə, panislamizmə və Kiril əlifbasına qarşı çıxmada günahlandırib 7 il həbs cəzası kəsirlər. Əkrəm Cəfər həmin günləri belə xatırlayırdı: "Stalin dövründə yalnız insanlara deyil, elmə də, sənətə də zor tətbiq edirdilər. Bu dövrde Stalin haqqında şeir yazmayan şairi "xalq düşməni" sayırdılar. Sən necə şairsən ki, xalqlar atası haqqında "məhəbbət" ifadə etmirsen? Özü də onun haqqında cəmi bir, iki, beş şeir deyil, bir kitab".

Bu 7 il ərzində dahi filoloq sadəcə sürgün həyatı yaşamır. O, Orta Asiya-nın bir çox xalqlarının dilini öyrənir, hətta türkmənlərə onların dilində Quranı aydın və sadə dildə başa salır. Qaydacağına ümidi olmayan alim ailəsinə şeirlə müraciət edir:

*Ey günahsız ailəm,
manı gözləmək hədər,
Bəlkə mənə bu yerdə
ölüb-qalmaq müqəddər.
Gözləməyin, gözüñüz
yaşlarla dolacaqsa,
Unudun, bu gözləyiş
əbədi olacaqsa.*

Lakin hadisələr yavaş-yavaş onun xeyrinə dəyişir. Stalinin ölümündən sonra doğma vətənə qayıdan Əkrəm Cəfər illər boyu ürəyində yaşıtdığı bir arzunu həyata keçirməyə, Azərbaycan poeziyasında minillik tarixi olan əruz janrınnı elmi baxımdan bünövrə daşları hərməye başlayır. "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu" şərqşünas-filoloğun sözün əsl mənasında şah əsəri idi. Kitabı ərsəyə gətirməkdə əsas məqsədi o idi ki, Azərbaycan şeirləndə əruz vəzni qəliblərinin heç biri Azərbaycan əruz elminin sistemi xaricində qalmasın. Bu, elə bir kitabdır ki, həm oxucu, həm də araşdırıcı məhz onun vasitəsilə Yaxın və Orta Şərq poeziyasında işlənən əruz vəzninin bütün qayda-qanunlarını dərindən mənimseyir. Sonralar məlum olur ki, bu əvəzsiz tədqiqatın bir nüsxəsi İngiltərə kralıçası Yelizavetanın xahişi ilə Londona göndərilib və Bodlean kitabxanasında saxlanılır.

Lakin Əkrəm Cəfər təkə əruzşünaslığının əsasını qoymaqla kifayətlənməmiş, Ömer Xəyyam, Füzuli, Hüseyin Cavid kimi görkəmli klassiklərin əsərlərinin elmi-təqiqi mətninin hazırlanmasında böyük zəhmət çəkmiş, klassik ədəbiyyatla bağlı xeyli məqalələr yazımışdır. Onun yaradıcılığı əvəzsiz bir sərvətdir. Azərbaycan və ümumiyyətlə, Türk ədəbiyyatına, Şərq poeziyasına göstərdiyi tükenməz məhəbbət, azalmayan sevgi onun adını şerəflə yaşadır. Ədəbiyyat aşığı, görkəmli dilçi alim, şərqşünas-filoloq, pedaqoq Əkrəm Cəfər 1991-ci il avqustun 18-də dünyasını dəyişib və II Fəxri xiyabanda dəfn olunub.

Töhfə SƏMƏDOVA,
"Respublika".